

# Koronavirusla mübarizədə müəyyən tədbirlərin görülməsi zərurəti yaranıb

Qlobal miqyasda artıq altıncı həftədir ki, COVID-19 infeksiyasına yoluxma halları artmaqdadır

Bir ildən artıq müddətdir ki, dünyani çənginə alan, yoluxma həddi gah qalxan, gah da enən, insanları özünün təsiri altına salan, ondan qorunmayanları daha çox hədələyən COVID-19 pandemiyasının sonunun nə vaxt çatacağı haqlı olaraq hər kəsi narahat edir.

Bu az imiş kimi, son məlumatlar da ürəkaçan deyil: dünyada koronavirusa yoluxanların sayı 130 milyonu ötüb, baxmayaraq ki, koronavirus pandemiyası ilə mübarizədə yeni mərhələyə qədəm qoyulub. Ötən ilin dekabrından bir çox ölkələrdə koronavirus infeksiyasına

qarşı peyvəndlənmə prosesinə başlanılıb. Təəssüf ki, hətta mutasiyaya uğrayan virus hələ də sürətlə yayılmaqdadır. Belə ki, ötən həftə dünyada koronavirusa 4 mil-yona yaxın yoluxma qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının epidemioloji məlumatlarının bu baxımdan diqqətə izlənilməsi də təsadüfi deyil. Orada göstərilir ki, qlobal miqyasda altıncı həftədir ki, COVID-19 infeksiyasına yoluxma halları artmaqdə davam edir. Ötən həftənin yayılma göstəriciləri əvvəlki ilə müqayisədə 14 faiz çoxdurursa, demək, nəinki arxayıncılığa yol vermək ol-

maz, əksinə, müəyyən tədbirlərin görülməsi zərurəti ortaya çıxır.

Ölkəmizdə də bu təəssüfləndirici hallarla bağlı Nazirlər Kabinetini yanında Operativ Qərargah tərəfindən yenidən bəzi qərarların qəbulu başadıslıkdir. Məsələn, artıq Təhsil Nazirliyinin qərarı ilə orta məktəblərdə aprelin 5-dən etibarən disdant təhsilə keçilib.

ÜST də bu günlərdə koronavirus epidemiyasının yanınma səbəblərinə dair hesabatını açıqlayıb. Həmin hesabatda epidemiyanın mənbəyinə dair ehtimallara aydınlıq təgirilib.

# Koronavirusla mübarizədə müəyyən tədbirlərin görülməsi zərurəti yaranıb

Qlobal miqyasda artıq altıncı həftədir ki, COVID-19 infeksiyasiна yoluxma halları artmaqdadır

## Əvvəli 1-ci səh.

Orada qeyd edilənlərə görə, SARS-CoV-2 virusu ilkin olaraq yarasalarda yaranıb və insana birbaşa deyil, aralıq daşıyıcı olan digər heyvanlar vasitəsilə keçib. ÜST-ün hesabatında pandemiyanın yaranma səbəbi kimi "laboratoriya qəzası" tezisinin mümkün olmadığı bir daha xüsusi qeyd edilir.

Bir sözlə, bu gün insanları artıq virusun yaranması yox, onun pandemiya kimi həyatda yaratdığı təhlükənin nə vaxta kimi davam etməsi məraqlandırır.

Təessüfə qeyd edilməlidir ki, belə bir ciddi narahatlıq olduğu halda, insanların istə özünü qoruması, istərsə də vaksinasiyaya münasibəti birmənəli şəkildə ürəkaçan deyil. Bura əhalinin sosial məsafə saxlamaması, tibbi maskadan çox hallarda istifadə etməməsi, gizli şəkildə yas mərasimlərinin və ya toy şəhəliklərinin keçirilməsi, ictimai nəqliyyatdakı yoluxmaya daha çox səbəb olan basabaslara və antisaniariyaya göz yumması kimi halları da əlavə etsək, real vəziyyət gözündə canlanar.

Daşıyıcının kimliyindən asılı olmayaraq, virus bir ildən çoxdur ki, planeti öz çənginə almaqla yanaşı, yeni mutasiyalara da uğrayır. Böyük Britaniyada ortaya çıxan koronavirusun daha yüksək yoluxdurma imkanına malik olma variantı 100-dən çox ölkədə qeyd alınıb. Cənubi Afrikada tapılan stammin coğrafiyası 60 ölkədən də artıq ərazini əhatə edir. Mövcudluğu əvvəlcə Braziliya və Yaponiyada aşkar edilən virus stammi həzirdə 32 ölkədə yayılıb. İsrail Səhiyyə Nazirliyi də ölkədə koronavirusun mutasiyaya uğramış yeni növünün tapıldığına açıqlayıb.

Bütün bunlar o deməkdir ki, koronavirusun yayılmasıın qarşısının alınması nə qədər mümkün ləşməyib, vaksinasiya və peyvəndləməyə



daha ciddi ehtiyac duyulur. Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığının təmin edilməsi istiqamətində yürütüldüyü sosial siyaset, xüsusən də pandemiyanın qarşısının alınması istiqamətində ötən ilin fevral ayından başlayaraq həyata keçirdiyi qabaqlayıcı və profilaktik tədbirlər beynəlxalq aləmdə nümunə olaraq göstərilir. Bu günlərdə o da məlum olub ki, ölkəmiz peyvəndləmə prosesində MDB üzrə ön sıradadır, baxmayaraq ki, hələ bəzi vaksinlərin ölkəmizə göndərilməsində istehsalçı şirkətlər bağlanan müqavilələrə vaxtında əməl etmirlər.

Dünyada olduğu kimi, respublikamızda da peyvəndlərin kimi ləvə vurulması, yaxud vurulmaması barədə hələ də suallar özünün cavabını tam, dolğun almadığı üçün bu prosesə laqeyd yanaşanlar da az deyil. "Kimi peyvənd vurdura bilməz? Vaksinasiya üçün hansı əks göstəricilər var?" Bu kimi suallar ölkə əhalisinin müəyyən qismini narahat etməkdədir.

Bu və digər məsələlərlə bağlı fikri ni bildirən Tibbi Ərazi Bölümələrinin idarəetmə Birliyinin infeksiyon xəstəliklər üzrə işçi qrupunun həkim-infeksiyonist Nəzrin Mustafayevanın fikrincə, dünyada, o cümlədən ölkəmizdə heç olmazsa əhalinin 60 faizdən çoxu qısa müddət ərzində kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danişa bilərik: "Bəzi vətəndaşlar elə düşünürler ki, vaksin

olunandan sonra bu infeksiyadan 100 faiz qorunmuş olacaqlar və daha izolyasiya qaydalarına riayət etmeye, maska taxmağa, gigiyena qaydalarını, sosial məsafə prinsiplərini gözləməyə ehtiyac qalmayacaq. Bu təmamilə yanlış fikirdir. Çünkü əhali arasında hələ də xəstəlik keçirməyənlər, həssas qruplar var. Biz virus daşıyıcısı ola bilərik. Peyvənd tətbiq olunduğu gündən bir ay keçəndən sonra qoruyuculuğunu göstərməyə başlayır. Belə ki, ilkin doza tətbiq olunur. Ondan 21 gün sonra ikinci doza vurulur. Ikinci dozadan təxminən 10 gün sonra müəyyən qədər qoruyucu hesab olunmaq olar. Çünkü orqanizmə yeri dilən vaksin immun sistemine təsir göstərir və müəyyən immun zülalların formalasmasına kömək edir. Formalaşma prosesi də müəyyən qədər vaxt alır. Odur ki, vaksin vurdurandan dərhal sonra onun effekt göstərməsi mümkün deyil".

Azərbaycanın Çin istehsalı olan "Sinovac" şirkətinin peyvəndinə üstünlük verdiyini xatırladan N. Mustafayeva onu da vurğulayıb ki, ikitərəflı danışçılar davam etdirilir, yaxın gələcəkdə ölkəmizə digər vaksinlərin də getirilməsi nəzərdə tutulub: "Ümid edirəm ki, ilin sonuna dək başqa vaksinlərdən də faydalanaq imkanımız olacaq".

Həkim-infeksiyonist onu da bildirib ki, dünyanın hər yerində COVID-19 və ya başqa xəstəlik əleyhinə peyvənd üçün məcburiyyət yoxdur. Ölkəmizdə də bu proses tam könüllü əsaslarla aparılacaq: "Məcburiyyət olmasa da çalışırıq ki, insanları maksimum şəkildə bu prosesə cəlb edək. Vətəndaşlara vəziyyəti düzgün izah etmək onların könüllülüyünü təmin etmək lazımdır. Dünyada bir qrup şəxslər var ki, peyvəndləmə prosesinin qəti əleyhinidirlər. Bu, peyvəndin yan təsirləri ilə bağlıdır. Peyvəndin yüngül və ciddi yan təsirləri var. Yüngül yan təsirlərə peyvənd olunan

nahiyədə qızartı, şişkinlik, müəyyən istilik, ümumi bədən temperaturunun yüksəlməsi, halsızlıq aiddir. Vaksin orqanizmə müəyyən xəstəlik əlaməti formalasdırımalıdır ki, ona qarşı immun sistemimiz aktivləşsin və immunitet formalasın. Bu hallar bir neçə gün ərzində baş verə bilər və əhəmiyyətsizdir. Ciddi yan təsirlərə analitik şok, yeni allergik reaksiya aiddir ki, o da ilk 30-40 dəqiqə ərzində baş verir. Onsuz da peyvənd olunanlar 20-30 dəqiqə müddətində vaksin vurdurduqları məntəqədə gözləmə zalında nəzarətdə olacaqlar. Bu da çox nadir hallarda ölümə nəticələnir. Yəni bu, milyonda bir halda baş verə biləcək hadisədir".

Həkim deyir ki, belə hal dənəçəksədə doğuracaq, nəinki peyvəndin müsbət tərəfləri. İstənilən dərman preparatına qarşı da insanda allergik reaksiya, analitik şok baş verə bilər. Təessüf ki, insanlar peyvəndin və ya hansıa dərman vasitəsinin yaxşı tərəfini düşünmürələr. Yəni kimse peyvənd olundu və xəstələnməyərək faydasını gördüsə, bu barədə deyil, xəstələndisə və ya hansıa reaksiya, yan təsir baş verdişə onu yadda saxlayır. Bu da əhali arasında sürətlə yayılır. Bu münasibət COVID-19 xəstəliyinə qarşı da var. Daha çox bu xəstəlik səbəbindən vəfat edənlərin sayını yadda saxlayırlar. Sağalanların sayı diqqətdən kənarda qalır. İnsanlar arasında təşvişə səbəb olan da mehz belə neqativ hallardır. 18 yaşına qədər uşaqlara peyvənd vurdurmaq olmaz, çünkü onlar üzərində sınaqlar həyata keçirilməyib və nəticələr yoxdur. Ona görə də onlar özlərini yoluxmadan daha yaxşı qorunmalıdır. COVID-19 xəstəsi olanlar yalnız sağlıqlıdan sonra peyvənd oluna bilərlər. Hamile qadınlara xüsusi ilə ilk trimestrdə vaksin vurdurmaq tövsiyə olunmur. Onlarda risk qiymətləndirilməsi aparılmalıdır. Əger risk qrupundadırlarsa, yəni xəstəliyi ağır keçirmə ehtimalları varsa, işi ilə əlaqədar olaraq insanlarla çox sıx temasdadırlarsa, bu halda növbəti trimestrlərdə hamilələrin həkimləri ilə məsləhətləşərək onlara vaksin vurula bilər. Ciddi immunsupressiv vəziyyətdə olanlara, məsələn, orqan transplantasiyası keçirən xəstəyə peyvənd vurulmasına dair qəti əks-göstəriş yoxdur. Həmin şəxslər risk qrupuna daxildirlərə, onlar həkimləri ilə məsləhətləşmədən və immun statusları dəyərləndiriləndən sonra peyvənd oluna bilərlər.

**M.NƏRİMANOĞLU,**  
**"Azərbaycan"**



Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət

### Umumi

|                        |                |
|------------------------|----------------|
| Ümumi yoluxanın sayı   | <b>271834</b>  |
| Ümumi sağalanının sayı | <b>242293</b>  |
| Aktiv xəstə sayı       | <b>25830</b>   |
| Ümumi test sayı        | <b>2935718</b> |
| Ümumi ölüm sayı        | <b>3711</b>    |

### Bu gün

|                       |             |
|-----------------------|-------------|
| Yeni yoluxanın sayı   | <b>1099</b> |
| Yeni sağalanının sayı | <b>647</b>  |
| Bugünkü test sayı     | <b>6763</b> |
| Bugünkü ölüm sayı     | <b>34</b>   |

Azərbaycan Respublikasının ərazisində COVID-19 əleyhina aparılan vaksinasiyaya ilə bağlı son vəziyyət

### Umumi

|   |               |
|---|---------------|
| Vurulan vaksinlərin ümumi sayı              | <b>947947</b> |
| 1-ci mərhələ üzrə vaksinasiya olunanın sayı | <b>591012</b> |
| 2-ci mərhələ üzrə vaksinasiya olunanın sayı | <b>356935</b> |

### 05.04.2021

|   |            |
|---|------------|
| Ümumi vaksinlərin vurulan vaksinlərin sayı  | <b>202</b> |
| 1-ci mərhələ üzrə vaksinasiya olunanın sayı | <b>98</b>  |
| 2-ci mərhələ üzrə vaksinasiya olunanın sayı | <b>104</b> |